

**“Azərişiq”
Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2023-cü il tarixində tamamlanan
il üzrə Maliyyə Hesabatları və Müstəqil
Auditorların Hesabatı**

Mündəricat

| | |
|--|---|
| Müstəqil Auditorların Hesabatı | 3 |
| Mənfəət və ya Zərər və Sair Məcmu Gəlir haqqında Hesabat | 5 |
| Maliyyə Vəziyyəti haqqında Hesabat | 6 |
| Kapitalda Dəyişikliklər haqqında Hesabat | 7 |
| Pul Vəsaitlərinin Hərəkəti haqqında Hesabat | 8 |
| Maliyyə Hesabatlarına dair Qeydlər | 9 |



“KPMG Audit Azərbaycan” MMC
Port Bakı Cənub qülləsi
Neftçilər prospekti 153
Bakı, Azərbaycan AZ1010
+994 12 404 89 10

Müstəqil Auditorların Hesabatı

“Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarına və İdarə Heyətinə

Rəy

Biz “Azərişiq” Açıq Səhmdar Cəmiyyətinin (“Şirkət”) 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əhəmiyyətli mühasibat uçotu siyasətləri və sair izahedici məlumatları əhatə edən qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə görə, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından Şirkətin 31 dekabr 2023-cü il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Mühasibat Uçotu Standartları Şurasının dərc etdiyi MHBS Mühasibat uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir (MHBS Mühasibat uçotu Standartları).

Rəy üçün əsas

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Həmin standartlara əsasən bizim məsuliyyətimiz hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə auditorların məsuliyyəti” bölməsində təqdim edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etik Standartlar Şurasının Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (*IESBA Məcəlləsi*) və Azərbaycan Respublikasında maliyyə hesabatlarının auditinə tətbiq olunan etik tələblərə əsasən Şirkətdən müstəqillik və bu tələblər və IESBA Məcəlləsi üzrə digər etik öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Maliyyə Hesabatlarına görə Rəhbərliyin və İdarəetməyə Məsul Şəxslərin Məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının MHBS Mühasibat uçotu Standartlarına uyğun hazırlanmasına və düzgün təqdimatına, dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərin müşahidə olunmadığı maliyyə hesabatlarının hazırlanması üçün öz qənaətinə əsasən zəruri saydığı daxili nəzarət sistemine görə məsuliyyət daşıyır.

Rəhbərliyin Şirkəti likvidasiya etmək və ya əməliyyatları dayandırmaq niyyətinin olduğu və ya qeyd edilən tədbirlərdən başqa real alternativinin olmadığı hallar istisna olmaqla, maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsi, müvafiq hallarda fəaliyyətin fasiləsizliyi ilə bağlı məsələlərin açıqlanması və hesabatların fəaliyyətin fasiləsizliyi prinsipi əsasında hazırlanmasına görə məsuliyyət daşıyır.

İdarəetməyə məsul şəxslər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında, dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi əhatə edən auditor hesabatını təqdim etməkdən ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur, lakin bu BAS əsasında aparılmış auditin əhəmiyyətli təhrifi hər zaman aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhv nəticəsində yaranı bilər və istifadəçilərin bu maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlara ayrı-ayrılıqda, yaxud ümumilikdə təsir edə bilməsi əsaslı şəkildə ehtimal edilirdi halda əhəmiyyətli hesab edilir.

BAS əsasında aparılmış audit çərçivəsində biz bütün audit müddətində peşəkar mühakimə yürüdü və peşəkar inamsızlığımızı qoruyub saxlayırıq. Biz həmçinin:

- Dələduzluq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq, maliyyə hesabatlarının əhəmiyyətli təhrifləri riskini aşkar edir və qiymətləndirir, həmin risklərə uyğun audit prosedurlarını işləyib hazırlayır və icra edir, rəyimizi bildirmək üçün yetərli və müvafiq audit sübutunu əldə edirik. Dələduzluq nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riski səhv nəticəsində yaranmış əhəmiyyətli təhrifin aşkarlanmaması riskindən daha yüksəkdir, çünki dələduzluq gizli sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, məlumatın təhrifli təqdimatı və ya daxili nəzarətə eməl olunmamasından ibarət ola bilər.
- Auditlə bağlı daxili nəzarətə Şirkətin daxili nəzarət sisteminin səmərəliliyinə dair rəyin bildirilməsi üçün deyil, şəraitə uyğun zəruri audit prosedurlarının planlaşdırılması məqsədilə baxırıq.
- İstifadə edilmiş uçot siyasətinin məqsədəuyğunluğunu və rəhbərlik tərəfindən aparılmış uçot qiymətləndirmələrinin və əlaqəli açıqlamaların kafiliyini qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun fasiləsiz aparılma prinsipinin istifadə edilməsinin məqsədəuyğunluğunun və əldə edilmiş audit sübutları əsasında Şirkətin fəaliyyətini fasiləsiz davam etdirmək imkanını əhəmiyyətli dərəcədə şübhə altına qoya bilən hadisələrlə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olması qənaətinə gəldiyimiz halda, audit hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqət cəlb etməliyik, bu cür açıqlamalar qeyri-dəqiq olduğu halda isə fərqli rəy verməliyik. Gəldiyimiz nəticələr audit hesabatımızın hazırlandığı tarixdə əldə edilmiş sübutlara əsaslanır. Bununla belə, sonrakı hadisələr və ya şərait Şirkəti fasiləsiz fəaliyyətini dayandıрмаğa məcbur edə bilər.
- Açıqlamalar da daxil olmaqla, maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə maliyyə hesabatlarında əsas əməliyyatların və hadisələrin ədalətli şəkildə əks etdirilib-etdirilməməsini dəyərləndiririk.

Biz, digər məsələlərlə yanaşı, auditin planlaşdırılan həcmi və müddəti və mühüm audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sisteminə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlarla bağlı idarəetməyə məsul şəxsləri məlumatlandırırıq.

Hazırkı müstəqil auditorlar hesabatının hazırlanması ilə nəticələnmiş audit tapşırığının rəhbəri:

Nəsibə Muradxanova

“KPMG Audit Azərbaycan” MMC

Bakı, Azərbaycan Respublikası

30 aprel 2024-cü il



| '000 AZN | Qeyd | 2023 | 2022 |
|---|------|----------------|----------------|
| Gəlir | 5 | 1,619,371 | 1,540,473 |
| Satışın maya dəyəri | 6 | (1,379,874) | (1,318,841) |
| Ümumi mənfəət | | 239,497 | 221,632 |
| Paylama xərcləri | 7 | (58,586) | (54,557) |
| İnzibati xərclər | 8 | (107,159) | (91,927) |
| Ticari debitor borcları üzrə dəyərsizləşmə bərpası/(zərəri) | 21 | (13,508) | 5,666 |
| Sair xərclər | | (3,150) | (6,466) |
| Sair gəlirlər | | 67 | 56 |
| Əməliyyat fəaliyyətindən gəlirlər | | 57,161 | 74,404 |
| Xalis maliyyə xərcləri | 9 | (25,589) | (10,413) |
| Mənfəət vergisindən əvvəlki mənfəət | | 31,572 | 63,991 |
| Mənfəət vergisi xərci | 10 | (16,844) | (7,734) |
| İl üzrə mənfəət və cəmi məcmu gəlir | | 14,728 | 56,257 |

Hazırkı maliyyə hesabatları 30 aprel 2024-cü il tarixində rəhbərlik tərəfindən təsdiq edilmiş və aşağıdakı şəxslər tərəfindən imzalanmışdır:

| '000 AZN | Qeyd | 31 dekabr 2023 | 31 dekabr 2022 |
|---|------|-------------------|-------------------|
| Aktivlər | | | |
| Əmlak, qurğu və avadanlıq | 12 | 2,795,612 | 2,568,466 |
| Uzunmüddətli aktivlər üzrə ödənilmiş avanslar | 21 | 56,664 | 40,618 |
| Qeyri-maddi aktivlər | | 10,282 | 10,339 |
| Uzunmüddətli aktivlər | | 2,862,558 | 2,619,423 |
| Mal-material ehtiyatları | 13 | 62,623 | 45,500 |
| Əvəzləşdirilə bilən ƏDV | | 24,858 | 23,945 |
| Ticari və sair debitor borcları | 14 | 121,198 | 112,484 |
| Pul vəsaitləri və onların ekvivalentləri | 14 | 148,503 | 102,371 |
| Sair aktivlər | 15 | 18,173 | 11,922 |
| Cari aktivlər | | 375,355 | 296,222 |
| Cəmi aktivlər | | 3,237,913 | 2,915,645 |
| Kapital | | | |
| Nizamnamə kapitalı | 17 | 1,678,705 | 1,678,705 |
| Əlavə ödənilmiş kapital | 17 | 1,089,784 | 854,149 |
| Yığılmış zərərlər | | (298,609) | (313,337) |
| Cəmi kapital | | 2,469,880 | 2,219,517 |
| Öhdəliklər | | | |
| Kredit və bərc öhdəlikləri | 19 | 357,397 | 368,893 |
| Əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər üzrə ehtiyat | | 1,812 | 1,317 |
| Təxirə salınmış vergi öhdəlikləri | 11 | 81,615 | 64,073 |
| Uzunmüddətli öhdəliklər | | 440,824 | 434,283 |
| Kredit və bərc öhdəlikləri | 19 | 96,709 | 75,617 |
| Ticari və sair kreditör borcları | 18 | 102,704 | 81,594 |
| Əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər üzrə ehtiyat | | 348 | 278 |
| Alınmış avanslar | 20 | 90,752 | 82,236 |
| ƏDV və digər vergi borcları | | 36,696 | 22,120 |
| Cari öhdəliklər | | 327,209 | 261,845 |
| Cəmi öhdəliklər | | 768,033 | 696,128 |
| Cəmi kapital və öhdəliklər | | 3,237,913 | 2,915,645 |

| '000 AZN | Nizamnamə kapitalı | Əlavə ödənilmiş kapital | Yığılmış zərərlər | Cəmi kapital |
|---|-----------------------|----------------------------|-------------------|------------------|
| 1 yanvar 2022-ci il tarixinə qalıq | 1,678,705 | 646,401 | (369,594) | 1,955,512 |
| Cəmi məcmu gəlir | | | | |
| İl üzrə mənfəət | - | - | 56,257 | 56,257 |
| İl üzrə cəmi məcmu gəlir | - | - | 56,257 | 56,257 |
| Şirkət sahibləri ilə əməliyyatlar | | | | |
| Dövlətdən əldə olunmuş vəsaitlər | - | 207,748 | - | 207,748 |
| Şirkət sahibləri ilə cəmi əməliyyatlar | - | 207,748 | - | 207,748 |
| 31 dekabr 2022-ci il tarixinə qalıq | 1,678,705 | 854,149 | (313,337) | 2,219,517 |
| | | | | |
| 1 yanvar 2023-cü il tarixinə qalıq | 1,678,705 | 854,149 | (313,337) | 2,219,517 |
| Cəmi məcmu gəlir | | | | |
| İl üzrə mənfəət | - | - | 14,728 | 14,728 |
| İl üzrə cəmi məcmu gəlir | - | - | 14,728 | 14,728 |
| Şirkət sahibləri ilə əməliyyatlar | | | | |
| Dövlətdən əldə olunmuş vəsaitlər | - | 235,635 | - | 235,635 |
| Şirkət sahibləri ilə cəmi əməliyyatlar | - | 235,635 | - | 235,635 |
| 31 dekabr 2023-cü il tarixinə qalıq | 1,678,705 | 1,089,784 | (298,609) | 2,469,880 |

Kapitalda dəyişikliklər haqqında hesabat maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən və 10-43-cü səhifələrdə təqdim olunan qeydlərlə birgə oxunmalıdır.

| '000 AZN | Qeyd | 2023 | 2022 |
|--|------|------------------|------------------|
| Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| Mənfəət vergisindən əvvəlki mənfəət | | 31,572 | 63,991 |
| <i>Düzəlişlər:</i> | | | |
| Köhnəlmə və amortizasiya xərcləri | | 104,796 | 89,881 |
| Ticari debitor borcları üzrə dəyərsizləşmə (bərpa) / zərəri | 13 | 13,508 | (5,666) |
| Əmlak, qurğu və avadanlıqların silinməsi üzrə xalis zərər | | 763 | 106 |
| Əvəzsiz əldə olunmuş aktivlər | 5 | (5,952) | (1,802) |
| Xalis maliyyə xərcləri | 9 | 25,589 | 10,413 |
| Köhnəlmüş mal-materiallar üzrə ehtiyatda dəyişiklik | 12 | (235) | 290 |
| Əmək qabiliyyətinin itirilməsi ilə bağlı ödənişlər üzrə ehtiyatda dəyişiklik | | 565 | (290) |
| Sair kreditör borclarının silinməsi | | (67) | (56) |
| | | 170,539 | 156,867 |
| <i>Dəyişikliklər:</i> | | | |
| Mal-material ehtiyatları | | (16,888) | (14,854) |
| Əvəzləşdirilə bilən ƏDV | | (913) | (483) |
| Ticari və sair debitor borcları | | (22,222) | (26,100) |
| Sair aktivlər | | (6,293) | (3,171) |
| ƏDV və digər vergi borcları | | 14,576 | (4,274) |
| Ticari və sair kreditör borcları | | 3,905 | 124,057 |
| Alınmış avanslar | | 8,516 | 14,446 |
| Ödənilmiş mənfəət vergisi və faizdən əvvəl əməliyyatlar üzrə pul vəsaitlərinin hərəkəti | | 151,220 | 246,488 |
| Ödənilmiş faiz | 18 | (230) | (1,033) |
| Əməliyyat fəaliyyətindən daxil olan xalis pul vəsaitləri | | 150,990 | 245,455 |
| İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| Əmlak, qurğu və avadanlığın alınması | | (336,346) | (319,186) |
| Qeyri-maddi aktivlərin alınması | | (1,440) | (3,033) |
| İnvestisiya fəaliyyətində istifadə olunan xalis pul vəsaitləri | | (337,786) | (322,219) |
| Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti | | | |
| Əlavə ödənilmiş kapital üzrə daxilolmalar | | 232,853 | 51,447 |
| Borc vəsaitləri üzrə daxilolmalar | 18 | 22,528 | 8,266 |
| Borc öhdəliklərinin ödənilməsi | 18 | (21,517) | (10,388) |
| Maliyyələşdirmə fəaliyyətindən daxil olan xalis pul vəsaitləri | | 233,864 | 49,325 |
| Pul vəsaitləri və onların ekvivalentlərində xalis (azalma)/artım | | | |
| Məzənnə dəyişikliklərinin pul vəsaitləri və onların ekvivalentlərinə təsiri | | (936) | (461) |
| 1 yanvar tarixinə olan pul vəsaitləri və onların ekvivalentləri | 14 | 102,371 | 130,271 |
| 31 dekabr tarixinə olan pul vəsaitləri və onların ekvivalentləri | 14 | 148,503 | 102,371 |

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən və 10-43-cü səhifələrdə təqdim olunan qeydlərlə birgə oxunmalıdır.